



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 257 (9136) CÜMƏ, 25 noyabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Azərbaycan Prezidenti yeni səfirlərin etimadnaməsini qəbul edib



**Avropa bəyan etdi:
İlham Əliyeva ehtiyacımız var**



Azərbaycan Prezidentinin qlobal liderliyi, etibarlı tərəfdəşlığı və yüksək nüfuzu Avropada növbəti dəfə etiraf olundu

Vətən savaşında əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatıdır

Ramil USUBOV: "Mühərbi ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadı"

Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov Müzəffər Ali Baş Komandanın əmək Ilham Əliyevin qotiyətli rəhbərliyi altında şanlı qolobomizdə yekunlaşan 44 günlük Vətən mühərbişinin tariximizdə silinməz iz buraxdı, bu mühərbişinin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığı, hərbi əməliyyatların planlaşdırılması və aparılmışının xarici ölkələrin hərbi məssisilərindən öyrənildiyini diqqətə çatdırılmışdır. General-polkovnik Ramil Usubov mühərbişinin noticolarının tohilinə və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasında önəmlı amil olduğunu bildirmişdir.

→ 7

Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneqçılık törədir

Azərbaycan XİN: "Bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkiib"

Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi toxbatların davam etməsi, qüvvələrinin tam şəkilde ərazilərimizdən çıxarmaması, ərazilərimizin meqsədönlü şəkildə minallanmasına davam etməsi postmünəqisə dövründə aparılan genişməqyaslı birpa quruculuq işləri, bu ərazilərdə fəaliyyət göstərən mülki əhalisi, həbelə məcburi köçkünlərin geri qayıtmamasına və öz yerlərində dinc yaşamasına mane olan osas tohidlərdəndir.

→ 10

Prezident İlham Əliyevin Serbiyada yüksək səviyyədə qarşılınmaması hələ bu ölkənin hava məkanından başlandı.

Səmaya qaldırılan qırıcılar Azərbaycan Prezidentinin teyyarosunu yüksək ehtiramın əlaməti olaraq Belqrاد Hava Limanına qədər müşayiət etdilər. Bozən qonaq prezidentə ehtiram nümunəsi kimi onu motosikletçilər dəstəsi, atlılar müşayiət edirler. Lakin qırıcıların havalandırılması qarşılığında protokolunda çox nadir hadisədir.

Serbiyada isə Azərbaycan Prezidenti, qeyd etdiyimiz kimi, ilk andan yüksək ehtiram formatında qarşılığında protokolunda çox nadir hadisədir.

Qırıcıları havalandıran Aleksandar Vuçiç İlham Əliyevi hava limanında özü qarşıladı

Rəsmi protokol qaydalarında daha geniş yayılmış töcrübüyo osasın rəsmi və ya işgəzar sofralar zamanı dövlətin başçısını bezoñ baş nazırı, çox vaxt isə nazırı və ya müavini və qarşılıqlılar. Azərbaycanda da ölkəmizə sofar edən dövlət rəhbərlərinin qarşılığında bu praktikada istifadə edilir.

Xatırladaq ki, öten ay Qırğız Respublikasına dövlət sofrası zamanı Prezident İlham Əliyevi hava limanının təyyarələri İlham Əliyev üçün havalandıran bu ölkənin Prezidenti Aleksandar Vuçiç homa da Belqrاد şəhərinin "Nikola Tesla" Hava Limanında Azərbaycan Prezidentini şəxsen özü qarşıladı...

Beləliklə, İlham Əliyevin Serbiya orasızına daxil olduğu ilk andan xüsusi hörmətlə qarşılığının göz önünde idi və təbib ki, bu, Azərbaycan Prezidentinin yüksək beynəlxalq nüfuzunun on bariz göstəricilərindən biridir.

Xatırladaq ki, öten ay Qırğız Respublikasına dövlət sofrası zamanı Prezident İlham Əliyevi hava limanının təyyarələri İlham Əliyev üçün havalandıran bu ölkənin Prezidenti Aleksandar Vuçiç homa da Belqrاد şəhərinin "Nikola Tesla" Hava Limanında Azərbaycan Prezidentini şəxsen özü qarşıladı...

İlham Əliyev Paşinyanı KTMT-dən təcrid edir
Təşkilatın üzvlərinin Ermənistana deyil, növbəti dəfə Azərbaycana dəstək ifadə etməsi İrəvanı öz masasında məglub etdi

Bütün dünyada, o cümlədən de KTMT-yə üzv dövlətlər işgalçı, digər bir ölkənin orazilərini 30 il ərzində işgal altında saxlayan Ermənistannın eсл mahiyyətini aydın birləşir və bunaya görə Paşinyanın Azərbaycanla mosololərin həlli kontraktında toklflorun, toşəbbüsürərin və teləbərin somi-miliyinə inanırlar. KTMT-yə üzv ölkələr Azərbaycanın böyük potensialı, onun ardıcılı, aydın, barəbarlıqlı şəxslərindən ibarətdir. Ermənistannın baş naziri cəfəng iddiaları çıxış edəndən və təşkilata üzv ölkələrə qarşı güllincə teləbələr irolu süründə ya bu reallıq nəzərdən qarırı, ya da ona əhəmiyyət verməməyə çalışırlar.

→ 7

Bir gün yenə Sınıqkilsədə görüşdük
Kəlbəcərin azad edilməsindən iki il ötür

→ 11

Həqiqi endirim, yoxsa saxta şou?

Azərbaycan istehlakçıları bu "Qara cümlə" də yenə xaricdən onlayn alış edəcəklər

→ 10

Ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək

→ 10

7 trilyon dollarlıq halal məhsul bazarı

→ 10

"XAİN", yoxsa PEŞƏKAR?

→ 13

İlham Əliyevin "5-ci nəsil" savaşı



PUA-lar, artilleriya və quru qoşunlarının koordinasiyalı fəaliyyəti hərbi zəfəri təmin etdi

→ 9



Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-ci bəndini rəhbər tutaraq **qərara alıb:**

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 244, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7,

maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin 1-ci hissəsinin "g" böndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda "g" böndi oləve edilsin:

"*İşçinin tətudü vəzifəyə uyğunluğunu müyyən edilərken onun son 5 (beş) il orzında peşə hazırlığını səviyyəsinin yüksəldilməsinin, yeni ixtisası artırılması məqsədilə oləvə tohsil məzmununda "g" böndi oləve etmək.*

2. 65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə oləve edilsin:

"*İşçinin tətudü vəzifəyə uyğunluğunu müyyən edilərken onun son 5 (beş) il orzında peşə hazırlığını səviyyəsinin yüksəldilməsinin, yeni ixtisası artırılması və ixtisasının artırılması məqsədilə oləvə tohsil məzmununda "g" böndi oləve etmək.*

3. 67-ci maddənin 2-ci hissəsinə "*İşçinin*" sözündən əvvəl "*İşçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisası yüksəlməsi və ixtisasının artırılması məqsədilə oləvə tohsil məzmununda "g" böndi oləve etmək.*

4. 78-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə oləve edilsin:

"*İşçötürən işçinin peşəkarlıq səviyyəsini müyyən edərək onun peşə hazırlığının yüksəldilməsinin, yeni ixtisası yüksəlməsinin və ixtisasının artırılması məqsədilə oləvə tohsil məzmununda "g" böndi oləve etmək.*

5. 179-cu maddənin 2-ci hissəsinin "h" böndində "*ayrlıqlaqla*" sözü "*tam və ya qismən ayrılaqla*" sözələri ilə əvəz edilsin:

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 noyabr 2022-ci il

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabinetini yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial siğortası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıb:**

1. 2022-ci ilin oktyabrın 11-də Bışkek səhərində imzalanan "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabinetini yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial siğortası sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbay-

can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müdəddələrinin həyata keçirilməsinə tömən etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolün qüvvəye minməsi üçün zəruri olan dövlətələri prosedurların yerinə tətbiq olundur. Qırğız Respublikası Hökumətinə bildirilir. Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial siğortası sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

4. Bu Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbay-

can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müdəddələrinin həyata keçirilməsinə tömən etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 24 noyabr 2022-ci il

"Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıb:**

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618; 2020, № 5, maddə 541; 2021, № 5, maddə 435; 2022, № 2, maddə 102; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1781 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilsin:

1. 3.2.1-ci yarimböndən 1-ci, 1-1-ci və 2-ci abzəsləri aşağıdakı redaksiyada verilsin:

1. 1. şəhədin övladları;

1. 1. Azərbaycan Respublikasının Vətən Mühəharibəsi Qohrəmanın övladları.

2. Azərbaycanın Milli Qohrəmanın övladları".

2. 3.2.8-ci yarimböndən sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 3.2.9 - 3.2.11-ci yarimböndər oləve edilsin:

"3.2.9. şəhid ailisinin üzvü (əri/arvad);

3.2.10. Azərbaycan Respublikasının Vətən Mühəharibəsi Qohrəmani (özü, əri/arvad);

3.2.11. Azərbaycanın Milli Qohrəmani (özü, əri/arvad)".

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 24 noyabr 2022-ci il

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgelərdə vətəndaşların qəbulu keçirilir

Qida Tehlikəsizliyi Agentliyinin sədri Qoşqar Təhəməli noyabrın 24-də İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, orzə və şikaytları keçirib.

Agentliyin müsələmələrinin istirakı ilə keçirilmiş qəbul gələn vətəndaşların müraciəti ilə əsasən regionda bitkicilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan mohsullara sertifikatların verilməsi, məhsulların laborator mütəmənilərinin aparılması, heynav kosımı fəaliyyəti və bununla əlaqədar həyata keçirilən baytarlıq nozarəti və digər məsələlərlə bağlı olub.

Xidmetin roisi general-polkovnik Arzu Rəhimov keçirdiyi qəbulda 23 vətəndaşın müraciəti dinişilib. Müraciətlər osasın həqiqi hərbi xidmət və ya işə qoşul, övladının xidmət yerinə müyyəyənləşdirilməsi, tekrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çələn oluma, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, arşdırılmasına ehtiyaç olan məsələlər qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün nozarət götürürlər. Bəzi vətəndaşlar təfərruətindən qaldırılan və xidmətin solahiyətlərinə aid olmayan müraciətlər isə idiyiyyəti orqanlara çatdırılma üçün qeydiyyata alınıb.

Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının "Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının Prezidentinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumət keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərin formalaşdırılması, aparılması, ineqrasiyası və arxivləşdirilməsi Qaydalar"ın təsdiq edilməsi və elektron hökumətə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərمانlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İədən "Elektron Hökumətin Inkişafı Mərkəzi" publik hüquqi şəxsin fəaliyyətinə xitəm verilməsinə dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

5.2. bu Fərmandan iki il ərzində digər məsələlər həlli üçün tədbirlər görən.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmərində" əsasnamo"da aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddən "dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı integrasiyası, elektron xidmətlərin təsəvvürü ilə bağlı tədbirlər haqqında" ə

Azərbaycan və Kamboca parlamentləri arasında anlaşma memorandumu imzalanıb



Milli Mœclisin Södri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Milli Assambleyasının Södri Akka Moha Ponhea Çakri Henq Samrin ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda görə, Kamboca Milli Assambleyasının sədri Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq deyib ki, bu səfər Azərbaycan və Kamboca arasında dostluq münasibətlərinin göstəricisidir. O, Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi statusunda üzv olması münasibəti təbriklərini catdırıb və Kamboca parlamentinin

lerin çatdırıb ve Kamboca parlamentini bu məsələdə dəstəyini bir daha ifadə edib. Ölkələrimiz arasında diplomatik əlaqələrin 28 il əvvəl yaradıldığını söyləyən Milli Assambleyanın sədri ölkə rəhbərlərinin söyləri ilə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini qeyd edib. O, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını diqqətə çatdırıb. O, parlamentlərimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib və inamını ifadə edib ki, deputatlarımız müxtəlif sa-

ifadə edib ki, deputatlarımız müxtəlif səviyyələrdə daha sıx əməkdaşlıq edəcəklər. Milli Assambleyanın sədri ölkəsinin Qoşulmama Hərəkatında və onun Parlament Şəbəkəsində fəaliyyətə önəm verdiyini bildirib. O, kambocalı deputatların Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən ilk konfransında iştirakını xatırladaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin Səd-

Görüşdə Henq Samrin həmçinin ölkəsin-

cələr və Milli Assambleyanın fəaliyyəti barədə məlumat verib.

Milli Məclisin Sədri Sahibə Qafarova səfərə və Baş Assambleyada iştiraka dəvətə görə təşəkkürünü bildirərək, əlaqələrin inkişafında yüksəkseviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.

mərəli əməkdaşlıq etdiyini qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsi-


Görüşde Milli Meclisin Sadri 44 gün

Görüşdə Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi söylər haqqında məlumat verib. O, hazırda Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən 30 illik işgalının ağır nəticələrinin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün atdığı əməli addimlardan bəhs edib. Sahibə Qafarova nəzərə çatdırıb ki, artıq Azərbaycanda Böyük qayıdışa start verilib və keçmiş məcburi köçkün ailələri öz evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırıldığı çoxlu sayda mina aparılan bərpa və quruculuq işlərinə maneə törədir. O bildirib ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində toxmının 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh arzulayır və ölkəmiz işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.

R.CƏFƏRLİ,

Milli Məclisin Sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının Sədri ilə görüşüb



dən məmənunluğunu ifadə edərək göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə tə-
miz arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığı
şün daha da genişləndirilməsi üçün
dostluq qruplarının qarşılıqlı fealiyyətini
yetinin önemini vurğulayıb.

Milli Məclisin Sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kim

hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafi üçün görürlən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sa-

hibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırlıdır.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın uğurlu inkişafı, ölü də və

run, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdırılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

"Azərbaycan"



Ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək

Noyabrın 24-də "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platformasının icti-maiyyətə töqdim olunması ilə bağlı tödər keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Medianın İnkışafı Agentiyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir. "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması bəstəklərdən biridir. Müasirlik, yenilik güñün tölovidir bu buna uyğunlaşmış lazımdır.

MEDİA-nın rəhbəri qeyd edib ki, "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması global informasiya mühitini modernlaşdırır, qabaqcıl texnologiyaların media sahəsində geniş təbliği və digər innovativ yeniliklərin sahədə yaradıq cəhətiylər, müşahidə edilən müasir tendensiyalar nəzərə almaraq hazırlanıb.

Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını vurgulayır. Diqqətənən təcdirib ki, media subyektlərinin iqtisadiyyatı ilə bağlı işləmələr.



sadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca möqsədlərindən. O deyib ki, "E-köşk" platforması vəsiyəti ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sorbst şəkilde rəqəmsallaşdırılmış arxivlərən faydalana bilərlər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikaşa şöbəsinin Külliə informasiya vəsiyətləri ilə iş sektorunun müdürü Kamran Həsənov çıxışında bildirib ki, "E-köşk" qəzet və jurnalın rəqəmsal yayım platforması müasir tələblərə cavab verə biləcək bir platform-

madır. O, Prezident İlham Əliyevin media sahəsində islahatlarla bağlı verdirdi rəfəfəndən iki il ərzində bu sahədə xeyli dəyişikliklər baş verdiyi, o cümlədən "Media haqqında" qanunun qubul edildiyini bildirib.

Çap mediasının üzəldiyi problemlərə dairənən Prezident Administrasiyasının mosul öməkdaşı son bir il ərzində ölkədə bu sahədə müsbət işlər görüldüyü dəriqətənən qeyd edib.

Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsəllərinin abunu və satışının toşkiline

dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların təbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadiyyat mühəsniyyətinin gücləndirilməsi istiqamətində tödərlerin görürməsinin vacibliyini vurgulayır.

Sonra "Rəqəmsal dövrə" önenəvi çap mediası: Müasir oxu vərdisləri və transformasiya perspektivləri" mövzusunda panel sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Milli Məclisin deputati, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, "E-köşk" plafon-

ası cəmiyyətdə oxu vərdislərinin inkişaf etdirilməsinə, önenəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərecekdir.

Mətbuat Şurasının sədri Rəşad Məcid bə platformanın çap mediası subyektlərinin iqtisadiyyatdanqlılığın artırılması, önenəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşmasının istiqamətində innovativ addım olduğunu qeyd edib. Bildirlərlik ki, qəzetlər dəha çox analitik və araştırma ziyanları yer ayırmadırlar. Cənubi reallıq bunu tələb edir.

*Elçin CƏFƏROV,
"Azərbaycan"*

Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir

Azərbaycan XİN: "Bu günədə 268 vətəndaşımız mina partlayışından zorar çekib"

Azərbaycan Respublikasının Müdafia Nazirliyi tərəfindən mülumat verildiyi kimi, Saribaba yəhudişliyinin şimal istiqamətində Azərbaycan orazılardan hələ də çıxarılmamış erməni silahlı destələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı olan 350 ədəd PMN-G tipli piyada əleyhino minalar aşkarlanıb.

Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözləndə minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ istiqsadi rayonu orazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı olan minalar (ümumiyyət 2728) aşkarlanaraq zerorzsədirilmişdir.

Bu barədə mülumat Azərbaycan Xarici İşlər Nazirliyinin dünən yaydığı açıqlamasında verilib. Qeyd edilib ki, Azərbaycan Müdafia Nazirliyinin davətindən sonra Azərbaycan orazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-major Andrey Volkov, Türk-Yə-Rusiya Birgə Monitoring Mərkəzinin Türkiye kontingentinin rəhbəri general-major Fatih Akpinar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı orazılarda minalarla baxış keçiriblər. 24 noyabr tarixində oraziyə Azərbaycanın akreditörlərimizən xarici ölkələrin hərbi attaşeleri və jurnalistlər də sofer ediliblər.

"Qeyd olunan həllar Ermənistanın 10 noyabr 2020-ci il tarixli içtəroflı Bayanatın 4-cü bəndində zidd şəkildə qüvvələrinin Azərbaycan orazisindən təxçirməsi ilə yanaşı, içtəroflı Bayanatın 6-ci bəndində kobudcasına pozaraq minaların ötürülməsi ilə Laçın yolu vənən qeyri-qanuni hərbi fealiyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı toxribatlı tətərdiyini bir daha nümayiş etdirir.

Ermənistan tərəfindən Azərbaycan orazılardan hərbi toxribatların davam etməsi, qüvvələrini tam şəkildə orazılardan çıxarması, orazılardan möqsədönlü şəkildə minalanmasının davam etməsi postmünəqış dövründə aparılan geniş-miqyaslı bərpə-quruculuq işlərinə, bu orazılarda fealiyyət göstərən mülki əhalisi, habelə məcburi köçkünlərin geri qaytmasına və öz yerlərdən dinc yaşamasına mane olan osas tohdidlərdəndir", - deyə qeyd olunub.

Məlumatda bir daha xatırladılır ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədə 268 vətəndaşımız mina partlayışından zorar çekib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər hələk olub. Hələk olan 45 nəfərdən 35-i mülki şəxsdir.

"Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesini və bölgədə sülhün bərqərar olmasına səylərinə maneçilik törədir. Ermənistanın bu fealiyyəti müləhəbə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın içtəroflı Bayanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulmuşdur", - deyə mülumatda bildirilir.

*Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"*

Azərbaycanda dövlət-din münasibətləri bütün dünya üçün örnəkdir

Qarafaz Məsələnləri İdarəsinin sədri Şeyxüsləm Allahşükür Paşazadə Morakes Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Məttələr Təşkilatı Sivilizasiyalar Al-yansının IX Qlobal Forumunda iştirakçılarının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatlığı ilə keçirilən BMT-nin "Sülh Alyansına Doğru: Vahid başçılıq olaraq birlikdə yaşamaq" Forumunun işində mərkəzin hemşədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz ol-Tuveyceri, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelasvili, Serbiyanın sabiq Prezidenti Boris Tadić, Bosniya və Hersevianın sabiq Prezidenti Mladen İvanic, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Cəxiyanın sabiq Baş naziri Yan Fiser, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Amr Muṣa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelashvili, BMT-nin 73-cü və 75-ci Baş Assambleyalarının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır iştirak ediblər.

Görüş iştirakçıları Azərbaycanın multikultural modelinin unikallığını xüsusi qeyd edərək ölkəmizdə hökmən sərən dinlərən harmoniya-nı və yüksəksəviyyəli dövlət-din münasibətlərinin bütün dünyaya üçün örnək olduğunu bildiriblər.

Görüşün sonunda Şeyxüsləm Allahşükür Paşazadə Nizami Gəncəvi Mərkəzinin üzvləri ilə görüş zamanı Azərbaycanın 2020-ci ilde Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzinə son qoyaraq, dünyaya birliyi tərəfdən tanınmış orazi bütövlüyüն ərəp etdikdən sonra işğal dövründə tərəfdən vəandalizm aktları noticosunda dağıldılmış və təqziqə moruz qalmış dini-mədəni abidələrimiz, məscidlərlə yanaşı, digər dinin məbədlərin berpa edilməsi, aparılan genişməyiş yəni yenidənqurma işləri ilə bağlı məlumat verib. O, görüş iştirakçılarının diqqətini hərbi etməyatlardan 2 il öncə başa çatmasına baxmayaq, Ermenistanın orazılardımıza tərk edərək həyata keçirdiyi genişməyiş minalama əməliyyatları noticosunda hələ də 250 nəfərin hələk olması, yüzlərlə insanın yaralanması, Ermənistanın minalama xortitlərinə təqdim etməkən yəni fəltərlərlə çox müşkənmişdir. Vurğulanmışdır ki, Azərbaycanın qalib olmaq tərəfənən təsdiq olunmuşa baxmayaq, yəni dəhləvətənən təsdiq olundur.

*Ülkər XASPOLADOVA,
"Azərbaycan"*

Azərbaycanın ən böyük dəmir yolu körpüsü Zəngəzurda tikilir



İkinci Qarabağ mühərbi-bosindəki böyük Zəfərənən sonra işğaldən azad olunan torpaqlarımızda misli görünməyən bərpə-quruculuq işlərinə başlayan Azərbaycan iki ildir ki, Qarabağ və Şərqi Zəngəzur istiqsadi rayonlarında çox mühüm layihələr reallaşdırıllar.

Hər iki layihə üzrə sərnişin işlər görürlər. "Azərbaycan Dəmir Yolları" QSC-dən qəzetimizə verilən məlumatın əsasında, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası əsasında gələn işlərin tərkib hissəsi olaraq ölkəmizin ən böyük dəmir yolu körpüsü tikilir. Həkəri

çayı üzərindən salınan körpünün uzunluğu 418 metr, eni isə 6,5 metrdir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ənənəvi təqribən 14-dən 15-ci fevralın 14-də Prezident İlham Əliyevin Qaraçabağ və Şərqi Zəngəzurə səfəri çərçivəsində təmələnən köprü tikilir. Laihe

dəmir yolu xətti təkxətdidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xott boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Hökəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Laihe çərçivəsində homçının 456 sünə

mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek.

İlham Əliyev təməlqöymə mərasimində bu layihəni deyər-ləndirərək qeyd edib ki, dəmir yolu tərəfənən qoyaraq, dünyaya birliyi tərəfdən tanınmış orazi bütövlüyü ərəp etdikdən sonra işğal dövründə tərəfdən vəandalizm aktları noticosunda dağıldılmış və təqziqə moruz qalmış dini-mədəni

həyata keçiriləcək".

Dəmir yolu xətti təkxətdidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xott boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Hökəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Laihe çərçivəsində homçının 456 sünə

teşəbbüsümüzə həyata keçiriləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayınlaşmazı hissisi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi möqsədlərimiz həyata keçiriləcək".

Dəmir yolu xətti təqribən 110,4 kilometr uzunluğunda 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek.

Hələ də, 110,4 kilometr uzunluğunda 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek.

"Təmizliyinə və yüksək keyfiyyətinə görə halal məhsulların dəmir yolu tərəfənən qoyaraq, dünyaya birliyi tərəfdən təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".

Bunu Türkiye Prezidenti Recep Tayyip Erdoğan İstanbulda keçirilən VIII Dünya Halal Məhsul Sammiti və İsləm Əməkdaşlıq Təşkilatının (İƏT) IX "Halal Expo" Sərgisinin iştirakçılara müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, dəmirin keçiriləməsindən sonra təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek. "Qlobal halal məhsul istiqsadiyyatının bütün tərəflərindən birincisi təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".

İşbu təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek. "Qlobal halal məhsul istiqsadiyyatının bütün tərəflərindən birincisi təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".

Təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek. "Qlobal halal məhsul istiqsadiyyatının bütün tərəflərindən birincisi təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".

Hər iki təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek. "Qlobal halal məhsul istiqsadiyyatının bütün tərəflərindən birincisi təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".

Hər iki təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek. "Qlobal halal məhsul istiqsadiyyatının bütün tərəflərindən birincisi təqribən 110,4 kilometr uzunluğunda rabitə və işərəvermə xətti istismara verilecek".</p



Kamerunda doğuldu,
İsveçrə forması ilə
ölkəsinə qol vurdu...

Söhbət dünya çempionatının G gruppunun İsveçrə-Kamerun matçında vurulan yeganə qolun müəllifi Bril Embolodan gedir. Kamerunda dünyaya gələn, ancaq valideynlərinin boşanmasına görə övvələcə anası ilə Fransaya, ardınca isə İsveçrəyə köçən hücumçu bu qola sevinmədi. Buna necə qiymətləndirmək olar? "Xain", yoxsa peşəkar?

Matçın ilk hissəsində hər iki komanda bir-birlərini, demək olma ki, bəzən zona buraxmalar. Daha çox qısa ötürmələr təstüklük verən İsveçrəyi görməsi sərtli keçidlərlə cinah hücumları töşkil edərək töhlükəli gol epizodu yaratmağa çalışdı. Oyunu müdafiədən qurmağa çalışan Kamerun millisi qarşı 1-ci zonada tövbə edildən pressingin afrikalıqlarda fazalarda balansın pozulmasına səbəb oldu. Yeni hücum xətti mərkəzə, buradakı oyunçular isə daha çox müdafiəçəyə cəhdilər. Bir sözə, toplu vo topsuz oyunlarında İsveçrə roqibinin oyun planına maneə yaratdı. Nöticədə geri dönen topların hamisi avroplalarda qaldı.

Bələliklə, bəy oyun planından nominal meydən sahiblərinin qol vuracağı gözlənilən iddi və bu da oldu. 48-ci dəqiqədə Bril Embolo hesabı açıldı. Elə bu qol da oyunda yeganə oldu. Bələliklə, 1:0 hesabı ilə qalib gələn İsveçrə millisi mundiala qalibiyətənən başlıdı.

Qeyd edək ki, İsveçrə millisi mundiallarda 11 dəfə iştirak edib. Yığmanın on böyük uğuru 3 dəfə 1/4 finala yüksəlməsidir. İsveçrəlilər 1934-cü, 1938-ci və 1954-cü illerde bu uğura imza atıblar.

1954-cü ildə yarışa evsahibliyi edən İsveçrə 1/4 finalda Avstriya ilə qarşılaşır. 12 qolun vu-

rulduğu matçda möglüb torəf ev sahibləri olublar: - 5:7. Bu, həm də dünya çempionatları tarixindən çox qolun vurulduğu matçdır.

İsveçrənin dünya çempionatlarında daha bir rekord var. "DÇ-2006"da Fransa, Toqo və Cənubi Koreya ilə bir qrupda yer alan milli qol buraxmadan qrup 1-ci sıradə bitirib və növbəti raunda yüksəlib. Isveçrə bu mərhələdə Ukrayna ilə qarşılaşır. Əsas və olavo vaxtı 0:0 hesabıyla başa çatan matçda ukraynalılar penaltılər seriyasında qoləbə qazanıblar. İsveçrə mundial tarixinə qol buraxmadan mübarizəni dayandıran yeganə komanda kimi düşüb.

Ləqəbi "Qızılı xaçlılar" olan millinin heyətinin dayarı 271, 40 milyon avrodur. Komandanı Murat Yakan çağlıdır. 48 yaşlı mütəxəssis 2021-ci ilin yayında bu postdarlığı İsveçrə yığmasının on dəyəri futbolcusu Manuel Akançdır. İngiltərinin "Mənchester Siti" klubunda forma geyen müdafiəçisinin qiyməti 30 milyon avrodur.

Ləqəbi "Möglübədilməz şirələr" olan yığma buna qodor 7 dəfə mondiallarda iştirak edib. Millinin on böyük uğuru 1990-ci ildə İtaliyada keçirilən yarıda 1/4 finala yüksəlməsi olub. Kamerun Afrika ölkələri arasında dünya çempionatlarında bu raunda qodər gelən ilk komandadır. Yığma ümumilikdə dünya çempionatlarında ilk dəfə qrupdan çıxıb vo 1/4 finala qodər gedib.

Kamerun eyni zamanda Afrikanın on titullu yığmalarındanndır. Komanda 5 dəfə Afrika Kubokunu qazanıb. Milli sonuncu dəfa 2017-ci ildə bu turnirin qalibi olub. "Möglübədilməz şirələr"in heyətinin dayarı 155, 63 milyon avrodur. Ən bahalı futbolcu Frank Anqissadır. İtalya "Napoli"ndən çıxış edən yarımmüdüfəcisinin qiyməti 38 milyon avrodur. Komandanı Robert Song çalıdırdı.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Daliçdən etiraflar

"Çətin matç oldu. Biz bunu gözlayırdik. Rəqib kompakt oynadı, müdafiədə yaxşı çıxış etdi. Cəsarətimiz yox idi və qərarlı deyildik. Biliyik ki, qrupdan çıxmək üçün 4-5 xal toplamaq lazımdır".

Bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Dalic "DÇ-2022"nin qrup mərhəlosinin 1-ci turunda Morakeşlo qolsuz borabərə qaldıqları oyundan sonra deyib: "Xorvatiya millisinin oyunçularını günahlandırma biləcəyim yeganə şey casovar və əzmkarlığın olmamasıdır. İndiki vəziyyət dörd il əvvəlkindən forqlidir, cənbi hamimən hədəfi bizik. İndi diqqətimizi növbəti oyunlara cəmləməmişik".

Mütəxəssis ilk hissənin son 10-15 dəqiqəsindən daha yaxşı oynadıqlarını vurgulayıb: "İkinci hissədə isə daha yaxşı idik, qol vura bilməməyim pis oldu. Üstün olan torəf biz idik".

İspanlardan yeni rekord

İspaniya millisi "DÇ-2022"nin ilk turunda Kosta Rikanı darmadağın etməklə yeni rekordlara imza atıb. İspaniya göründü 81,7 faiz topa sahib olub.

Bu isə dünya çempionatları tarixində rekorddur. Daha əvvəl on yüksək notice 2010-cu ildə qeyd olub. Argentina yığması həmin vaxt Yunanistanla oyunda 80,3 faiz topa sahib olub. Həmçinin İspaniya Kosta Rikanı ilə matçda 1000-dən çox ötürürə edib. Bu isə 1966-cı ildən etibarən on yüksək noticədir.

Bundan əlavə, İspaniya 976 dəqiq ötürürən ilə mundialın rekordunu qırıb.

Yaponlara görə 52 min dollar irəli düşən mərcsevər

Bukmeker kontorlarında "DÇ-2022" ilə bağlı da-ha bir əlamətdər udus qeydə alınıb. Bu dəfə Almaniya - Yaponiya oyununa mərc edən proqnoz-sevər qalib olub.

Cəsarəti və uzaqqorun mərcsevər almanın 1:0 hesabı ilə öndə olanda asiyalıların qoləbəsinə pul qoyub. O, nə az, nə çox 1000 dollarla mərc edib. Həmçinin vaxt "Gündoğar ölkə" təmsilçisinin qoləbə əmsali 52-yə bərabər olub. İkinci hissədə 2 qol vuraraq əzmkarlıqla qalibiyətəldə edən asiyalılar mərcsevəri xoşbəxt edib. Yaponiyanın 2:1 hesablı qoləbəsi həmin şəxşə 52 min dollar udus götürüb.

"Belə olmamalı idi"

"Yaponiya üçün işləri asanlaşdırırdıq. Xüsusiət ikinci qolda. Bir dünya çempionatında belə asan qol vurulub-vurulmadığını bilmirəm. Dünya çempionatındayq, belə olmamalı idi".

Bu sözləri Almaniya millisinin futbolcusu İlkay Gündoğan "DÇ-2022"nin qrup mərhəlosinin 1-ci turunda Yaponiyaya 1:2 hesabı ilə ududuzqları görüşdən sonra deyib.

O, bacardıqları qodər oyunu hakim olduqlarını söyleyib: "Noyer ikinci hissədə bir dəfə qolun qarşısını aldı. Hümçümda çoxlu qol fürsətimiz oldu, ancaq ikinci qolu vura bilmədik. Topa sahib olmada inamtsızlıq yaradı. Uzun ötürmələrlə oynadıq. Kimso topu öndə saxlamaq istəmədi. Tez-tez və asan toplar itirdik".

Qeyd edək ki, İlkay Gündoğan komandasının yeganə qolunun müəllifi olub. O, 33-cü dəqiqədə penaltidən hesabı açıb.

Acınacaqlı statistika

Kosta Rika millisi dünya çempionatları tarixinə xoşgəlməz statistik faktla düşüb.

Bu, cari mondialda İspaniya qarşı keçirilən matçda baş verib. Fernando Suaresin komandası 0:7 hesabı ilə ududuzluq görüşdə rəqib qapısına bir zərəbə belə endiro bil-

məyb. Bu, bonzor statistikann aparılmağa başladığı 1966-ci ildən bəri ikinci belə acınacaqlı göstəricidir.

Maraqlıdır ki, əvvəlki antirekord da Kosta Rikaya məxsusdur. 1990-ci ildə bu komanda Braziliyaya 0:1 hesabı ilə ududuzluq görüşdə rəqib qapısına zərəbə vura bilməmişdi.



Ötən günün nöticələri

G qrupu

İsveçrə - Kamerun - 1:0

H qrupu

Uruqvay - C. Koreya - 0:0

Portuqaliya - Qana - 3:2

25 noyabr təqvimini

B qrupu

Uels - İran (14:00)

İngiltərə - ABŞ (23:00)

A qrupu

Qətər - Seneqal (17:00)

Niderland - Ekvador (20:00)

| FIFA WORLD CUP Qətər 2022 | | | |
|------------------------------|-----------|---------------------|---------------|
| A qrupu | B qrupu | C qrupu | D qrupu |
| Qətər | İngiltərə | Argentina | Fransa |
| Ekvador | İran | Saudiyyə Ərəbistanı | Avstraliya |
| Seneqal | ABŞ | Meksika | Danimarka |
| Niderland | Uels | Poşta | Tunis |
| E qrupu | F qrupu | G qrupu | H qrupu |
| İspaniya | Belçika | Braziliya | Portuqaliya |
| Kosta Rika | Kanada | Serbiya | Qana |
| Almaniya | Mərakeş | İsveçrə | Uruqvay |
| Yaponiya | Xorvatiya | Kamerun | Cənubi Koreya |

Martinezdən qələbə şərhi

Belçika millisinin baş məşqçisi Roberto Martinez "DÇ-2022"nin ilk turunda Kanada qalib göldikləri matç barədə danışır. Mütəxəssis deyib:

"Bu, texniki olaraq on pis performansımız idi? Bəlli. Bəlli on pis oyunumuz idi? Xeyr. Çünki bu, dünya kubokunun qoləbəsidir. Oyunumuzun öks torofini göstərməli və çox yaxşı müdafiə olunmalıdır. Çok gözəl qol vurduq. Kanada millisi yaxşı oynadı. Amma biz qalib gəlməyə layiq idik. Özümüzə təqnidi yanaşmalı və inkişaf etməliyik. Ancaq üç xalımız olduğunu bunu etmək daha yaxşıdır, xüsusun da bəs verənləri gördükdən sonra".

Qeyd edək ki, Belçika hazırlıda Xorvatiya və Mərakeşdə bu qabaqlayaraq 3 xalla qrupa iderik edir.



"Rəqiblər bizə hörmət edəcəklər"

"Biz ölkəni qürurlandırıq. Oyunçularım bu matçda niyə burada olduğumuzu göstərdilər. Azarkeşlərimiz də inanılmaz iddi. Biz futbol xalqı olduğumuzu gördük. Məqsəd qorxmada oynamaq və ilk qol vurmaq iddi. Buna nail olub-mədik, amma oyunçularımla, həqiqətan, fərxi edirəm. Uğurla inanmağa davam etməliyik".

Bu sözləri Kanada millisinin baş məşqçisi Con Herdman "DÇ-2022"nin qrup mərhəlosinin 1-ci turunda Belçikaya 0:1 hesabı ilə ududuzqları matçı şöhrədən deyib.

O, komandasının penaltı epizodundan yaranan əldən qol olsalar da qol bilməməyi haqqda da danışır: "Bütün ölkənin qol gözlədiyi və baxırdı Alfonso Devis penaltini yerinə yetirdi. Hesab aqmağ yaxın idik, amma bizim günümüz deyildi. Tibo Kurta yaxşı qapıcıdır. Şənsizlərim oldum, amma rəqibin qapısında "Real"ın qolqiperi var idi... Şikayot edə bilərəm. İndi bu qarşılışımı geridə qoymam, ondan dərs çıxarılmalı və müsbət cəhətləri vurgulamalıyıq. Qarşıda bizi Xorvatiya ilə vacib oyun gözləyir. Gələcək rəqiblər bize hörmət edəcək, men buna eminəm".

Xatırladıq ki, A.Devisin 11-ci dəqiqədə penaltı zərbəsinə qapıcı Tibo Kurta def edib.



Daha bir zədə şoku

"DÇ-2022"nin ilk turunda Tunislə matçda zədələnən Danimarka millisinin üzvü Tomas Dileyinin durumuna aydınlaşılıq gəlib.

"Qol.az" xəber verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi 4 həftə yaşlı meydanlardan konarda qalacaq. Bu da o deməkdir ki, Dileyenin komandasının "DÇ-2022"dəki digər matçlarında meydana çıxma biləmeyecek.

Qeyd edək ki, Danimarka - Tunis görüşündə qapılara qol vurulmayıb.

Xatırladıq ki, "DÇ-2022" noyabrın 20-də Qətərdə start götürüb və dekabrın 18-dək davam edəcək.





Mədəniyyət



• Səxsiyyətlər

Kisi da eyni ilin eyni gündənde - 1885-ci ilin 18 sentyabrında dünyaya gelmişdir. Biri Şuşa qazasının Ağcabədi şəhərində, digeri Qroznidə...

Döyüldüqləri məkanları bir-birinden və yuzlərlə kilometr məsafəydi. Kimse bilməzdik, zaman keçək, tələbu iki insani ömrü yollarının hansısa möqamında rastlaşdıracaq, onların müsəlhidə qəşəfəsinə cəvərləcək, dünənəyə gəldikləri gün də Azərbaycan Müziqisi Günü kimi her il böyük sevgi ilə qeyd ediləcək.

Onlar Azərbaycan xalqının yetirdiyi və adlarını har zaman qırururla çəkdiyi iki dahi sanatkarıdır: Üzeyir bay Hacıbəyli və Müslüm Maqomayev.

Baba

Müslüm Maqomayev

Onu coxsayılı titilları ilə tanıtmaq olar. Müslüm Maqomayev bəstəkar, dirigör, pedagoq, folklorçusun, ictimai xadim, Azərbaycan klassik müsəlqidən təsisçilərindən biri, milli müsəlqidə Avropanın işləməsi ilə operanın - 1935-ci ilde yazılmış "Nərgiz" operasının müəllifi, Əməkdar incəsonet xadimi idi.

Ötən osrın ortalarından iso onu tanıdan dahi bir xüsusi töqdimat forması da vardi: baba Müslüm Maqomayev. Adını daşıyan nəvəsi, Azərbaycan müsəlqidən daha bir parlaq siması Müslüm Maqomayevin dünənəyə şəhərindən sonra bu iki müsəlhidən bir-birindən fərqləndirməkən ötrü mütlöq baba Müslümün adı qarşısında bu kələmdən istifadə edilir.

...Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ilde Qoznı şəhərində dünənəyə gəlib. Atası Məhəmməd oğlan Qaz rayonunun İlisu kəndindən idi, bəzi monbolara görə İlisu adı qədim İçəribazar məhəlləsində dəmirçiliklə müşəqənlər olardı. Sonralar ailesi ilə Qoznı köyündə. Sonntini orada davam etdirməyə başlayıb.

Ailede müsəlhidə çox böyük maraq vardi. Əbdülmüslümün böyük qardaşı da müsəlhidə olardı. Kiçik qardaş ilk müsəlhidəni məhəndiñən almışdır. Məslüm Maqomayev 1900-ci ilde məktəbi bitirib Qori Müəllimlər Seminariyasına qəbul olundu. Elə Üzeyir bay Hacıbəyli ilə sonradan heç zaman qurılmayan dostluq əlaqələrinin təməli də burada qoyuldu.

1909-cu ilde Müslüm Maqomayev Tiflis Pedaqoji İnstitutunda müvəffəqiyyətə imtahan verərək şəhər məktəblərində mülliimlik etmək hüququnu alıb. İki il sonra Bakıya köçərk 1911-ci ilde Sabuncudakı şəhər kolleciində iso başlayıb.

"Şah İsmayıllı" operasının məraqlı tarixçəsi

Bakı hayatı ona həmin vaxtlarda Üzeyir bay Hacıbəylinin rehbərliyi altında fəaliyyət göstərən Müsəlman opera truppası ilə oməkdaşlıq imkəni verir. Müsəlman opera truppasının təşkilatçı Azərbaycan müsəlhidədir. Üzeyir bay Hacıbəylinin "Leyli və Məcnun", "Əslî və Kərom", "Şeyx Sənən" operalarının, həmçinin "O olmuşun, bu olsun", "Arşın mal alan" müsəlhidə komediyalarının dirigirlərini Maqomayev üzərindən götürür. 1913-cü ilde "Məhəbbət" vo "Şah İsmayıllı" operalarını yazmağa başlayır. "Məhəbbət" operası bitməmiş qaldığından 1916-cı ilde tamamladığı "Şah İsmayıllı" operası Müslüm Maqomayevin ilk sohne osoru sayılır.

• Xəbərlər

"Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir

"Şuşa ili" çərçivəsində Azərbaycan İstiqlal Müzeyi tərəfindən hayata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.



Nəvbəti layihə çərçivəsində Şuşanın qədim məişət əşyaları təqdim olunur.

Şuşada XX əsrin əvvəllerində qəder mis qablardan geniş istifadə olunurdu. Bu qablar öz formasının gözəlliyi, adətən, bütün səthini örtən zarif və yüksək zövqlü bədii naxışları ilə insanı valeh edirdi. Onlarda ustənən adı hazırlanma tarixi, həmçinin de sıfarişçinin adına tez-tez rəst gəlinirdi. Görünüşüne görə o, məisətə işlənməsi islam dinə torfəndən qadağan olunmuş gümüş qabın çox oxşayı, qeymətinin görə iso ehalini

Suşalar möisətə gil, saxsı və qızılı qablardan da istifadə etmişdilər. Şuşanın etrafında dulusluq lap qədimlərdən inkışaf etmişdi. Gil qablardan və qab-qacaqdan Şuşada əsasən orzəq saxlamaq üçün istifadə olunurdu.

Suşalar möisətə gil, saxsı və qızılı qablardan da istifadə etmişdilər. Şuşanın etrafında dulusluq lap qədimlərdən inkışaf etmişdi. Gil qablardan və qab-qacaqdan Şuşada əsasən orzəq saxlamaq üçün istifadə olunurdu.

"Bir nəfəs qədər" tamaşası maraqla qarşılıqlı

Azərbaycan Dövlət Akademik Müzikili Teatrı "Bir nəfəs qədər" tamaşasını yenidən nümayiş etdirir.



SSRİ Xalq artisti Fikret Əmirovun müsəlhidə osasında hazırlanmış bu sohne osorının ideya müəllifi və bədii rehbəri Əməkdar incəsonet xadimi Əliqismət Lalayev, quşuluşlu rejissorı Samir Qulamov, quruluşlu dirigör və müsəlhidən yuxarıda qeyd olunan Həməni Terequlov bacıları ilə ailələrdən qurmuşdular. Üzeyir bay Məleyko

nin bütün təbəqələri üçün olverisiyi iddi. Mis asanlıqla oksidəsiyiño görə bu cür qabdan istifadə edilmişsi zəherlənməyə gotirib çıxara bilər. Bu səbəbdən mösətə istifadə edilən mis qablar qalaylanırdı. Qalaylama və mis qab hazırlanma emalatxanaları demək olar ki, Şuşanın bütün müəlliflərindən var idi.

Suşalar möisətə gil, saxsı və qızılı qablardan da istifadə etmişdilər. Şuşanın etrafında dulusluq lap qədimlərdən inkışaf etmişdi. Gil qablardan və qab-qacaqdan Şuşada əsasən orzəq saxlamaq üçün istifadə olunurdu.

Suşalar möisətə gil, saxsı və qızılı qablardan da istifadə etmişdilər. Şuşanın etrafında dulusluq lap qədimlərdən inkışaf etmişdi. Gil qablardan və qab-qacaqdan Şuşada əsasən orzəq saxlamaq üçün istifadə olunurdu.

• Sənət dünyası

İlk azərbaycanlı qadın teatr rəssamı

Uşaqlı xatirələrində bir ev vardi. 1912-ci ilin oktyabrında Bakıda dünyaya gelen Bədүərə o doğma, hərəkatlı ocaqda böyüyürdü. Atası Məlik Ağamalov dövlət qulluğunda işləyirdi. O, işdən vaxt tapanda ya rəsm çəkir, ya da övladlarını başına yığıb ədəbiyyatdan, incəsənətdən danışır.

Ela ki, yay geldi, bütün ailə Novxanidəki bağ evine köçürüdü. Həmin günlərdə balaca Bədүərənin gözlərində dünya daha da gözəlləşirdi.



Rəssamlıqda bəzi ilkər onun adı ilə bağlıdır

Yay totili başa çatanda şəhəre qayıldırdı. Məktəblərdə dərsler başlayırdı. Bədүərə dərsleri ilə ciddi möşəq olسا da, yag boyuncu gördükloruñ kağıza köçürməyə vaxt tapırdı. Onun çökdüyü rosmalar müəlliminin, məktəb yoldaşlarının xoşuna gəlirdi. Rossamlıq maraqlı gündən-güñən artıda, orta məktəbi bitirirdən sonra Bədүərənə qədim Məktəbino verməyə cosarəti çatmadı. 1929-cu ilde Bakı Pedaqoji Texnikumda daxil oldu. Ancaq rossam olmaq arzusu onu başqa unvanaya çökdirdi. Texnikumu bitirdikdən sonra orta məktəbə fealiyyətə başladı. Bədүərən mülliim işlədi. Məslüm Maqomayevin "Məhəbbət" operasından başqa, sona çatmañmış "Doli Muxtar" baleti vo "Xoruz boy" adlı müsəlhidə komediyası da var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşəsi xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanşı, tanınmış bəstəkar homkarı R.M.Qliyerin də mühyyənən rol var.

Müslüm Maqomayevin şah osori "Nərgiz" operasıdır. O, bu osori Hüseyin Cavidin "Cobanlar" radiopersiyin süjeti osasında yazdır. Librettonun müəllifi Məmməd Səid Ordubadıdır. Bəstəkar "Nərgiz" operasında improvisasiya üsulundan münkünlər qədər uzaqlaşır. Operanın melodiki quruluşunda milli müsəlhidələrinin intensiv müraciət etməklə yanaşı, coxşə



Bacıların Frankofoniya fiaskosu

Bu günlərdə Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Tunisde bas tutan növbəti sammitinin 43-cü sessiyasında hansı meyarlarla osa-sən bu quruma üzv olmasının səbəbi bilinməyən Ermənistanın xərici işlər naziri Ararat Mirzoyan özəlkomisinin əleyhinə boyanat səsləndirib və öz cofəng səsənlərinin dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədə əlavə olunmasını təklif edib.

Lakin BFT-nin bir sira üzv və assosiativ üzv ölkələri, habelə müşahidəci qismində tödbirdə iştirak edən dövlətlərin nümayəndələri ermənilərin növbəti fitne-fasadına etiraz olaməti olaraq iclas tərk edib.

Bundan bir müddət əvvəl iso Fransa senatının qəbul etdiyi qorozlı və absurd anti-Azərbaycan qətnaməsi rosmi Parisin Cənubi Qafqaz regionunda şübhən bərəqərər olmasına istəməyini sübuta yetirib. Parisin irriq, türkofob və islamofob siyasi tok Azərbaycanın yox, homçının Türkiyinə əleyhinə yönəlib.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tödbirdə çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Fransa-Ermənistan cütlüyünün növbəti toxribatma ləkənə torzda, dəqiq və kəskin münasibət bildirərək xalqımızın və dövlətçiliyimizin düşmənləri yənidən surdurub: "Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirən hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çörçivəsində də Azərbaycana qarşı çirkin bir toxribat planlaşdırıldı. Bu toxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir..."

Dövlət başçısı bidirib ki, senatda həzirlanan qətnamənin ilkin variantı səfər anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və heqiqətə tam zidd id. "Frankofoniya təşkilatında olan dostlarımız, - onları biz yaxşı tanrıq və onlar da, səzün ehl mənasında, dostlarımızdır, - soyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemı bu imkandan da istifadə edə bilməmişdir. Yeni bu onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və

beynəlxalq müstəvədə apardığımız siyaset toqdir edilir. Çünkü biz hər bir işə hər zaman məsuliyyətə yanaşırıq. Bizim sözümüzə imzamız arasında heç bir fərqli yoxdur. Biz xərici siyaset konsepsiymizdə oməkdaşlıq, dostluq prinsiplərinə üstün tuturub və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk".

Frankofoniya nədir?

Frankofoniya daimi əməkdaşlıq çörçivəsində əsasən Afrikadakı fransızdilli dövlətləri - Fransanın "qara qito" dəki keçmiş müstəmləkələrimi birlişdən beynəlxalq hökumətlərləri təşkilatdır.

"Frankofoniya" termini ilk dəfə 1880-ci illərin əvvəllerində fransızca dəniz insanları mədəni icmاسının ifadəsi kimi ortaya çıxb. Fransa ilə yanşı, fransızdilli əhalinin qruplarının kompakt yaşadığı ölkələr - Belçika, İsviçre və Kanada da nəzərdə tutulur. Sonralar bu anlayış Fransa müstəmləkə imperiyasının yerli əhalisine yayılıb və imperiyadan dağılması ilə Fransa İttifaqı məskəndən sonra iso Francafriyada qurunub saxlanılıb.

Müsəsir formada BFT 1960-ci illərdə mərhələlərlə yaradılıb və bunda təkcə Paris deyil, həm də müstəmləkələrləndən azad edilmiş gənə dövlətlərin ayrı-ayrı liderləri - L. S. Sengor (Senegal), A. Diori (Niger), X. Burgiba (Tunis) və N. Sianuk (Kamboca) fəal rol oynamışlar.

Həmin liderlər fransız siyasi mədəniyyəti çörçivəsində formalşmış və öz ölkələrinin modernləşdirilməsində keçmiş metropoliyadan hərəkətli kömək olacaq ümidi edirdilər.

Həzirdə təşkilata 58 üzv dövlət, 3 assosiativ üzv və 26 müşahidəçi ölkə daxildir.

Özaxaklı Fransa rəhbərliyi, Prezident Şarl de Qoll yeni müstəmləkəçilikdə ittihadlardan cəkincən Beşinci Respublikanın artıq əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri olan afrikalı tərəfdəşlərinin təsəbbüsündən əvvəlcə ettiyatlı yanşırı. Lakin tədricən bu ettiyatlılıq zəifləyir, yerini Fransanın dünyadı siyasi, mədəni və ideoloji təsirini genişləndirmək üçün yeni yəni kanallara yaratacək marağma verib.

1970-ci il martın 20-si BFT-nin yaranma tarixi hesab olunur və 1988-ci ildən Beynəlxalq Frankofoniya günü kimi geyd

edilir. Senqorun təklifi ilə 1973-cü ildən Fransa-Afrika sammitləri müntəzəm olaraq təkcə mədəni-maərif deyil, həm də ümumi siyasi və iqtisadi məsələləri müzakiro etmək üçün çağırılır. 1986-ci ildə Versalda 42 fransızdilli dövlətin liderlərinin iştirakı ilə ilk sammit keçirilib.

Hər il dövlət və hökumət başçılarının görüşləri ilə yanşı, əvvəlki sammitdə qəbul edilmiş qorozların icrası və növbəti sammit hazırlanmasında məsələlərini müzakiro etmək üçün xərici işlər nazirlərinin və Frankofoniya nazirlərinin konfransları keçirilir.

Fransa uşaqları mədənlərdə istismar edir

Heç kimə sirr deyil ki, BFT, bəzi ölkələr istismar olmaqla, əsasən keçmiş Fransa koloniyalarını, illə növbədə Afrika müstəmləkələrini birləşdirir. Əsrlər boyu Fransanın Afrikada törediyi çoxsaylı ciyənlər indi qitə ölkələrində Paris qarşı nifroti son həddə çatdırıb. Malidə, Əlcəzairdə, Nigerdə və müstəmləkələrləndən dəhşətli iztirablar görülmüş və zərər çəkən digər dövlətlərdə fransızların antiinsani horoketlərinə qarşı etiraz aksiyaları son günlərdə Burkina Fasoda baş verir.

Bununla bağlı İtalyanın Baş naziri Corca Meloninin Fransanın Afrikadakı müstəmləkə siyasetini koskin şəkildə xarakterizə edən çıxışını xatırlatmaq yerinə düşür. Nazir Burkina Fasonun qızıl mədənlərində işleyən uşaqlardan danışdır və Fransanın Afrikadakı müstəmləkəçilik siyasetini sərt təqnid edib: "Afrika frankı Parisin 14 Afrika ölkəsi üçün çap etdiyi müstəmləkə pul vahidi dir və ondan xərac almaqla yanşı, resursları istismar edir. Burkina Fasoda qızıl mədənində xeyli sayıda uşaq işleyir. Burkina Faso dən yanının on kasib ölkələrindən biridir. Fransa qızıl ettiyatlarında olduğunu Burkina Faso üçün müstəmləkə pullarını çap edir. Bunun müqabilində Paris ölkənin bütün ixracatının 50 faizi Fransa xəzinəsinə daxil olmasını teleb edir. Bu uşaqların tunello arxasında getdiyi qızıllar əsasən Fransa dövlətinin xəzinəsində yer alır".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Həsənov Qoşqar Əlsəmid oğluna sığorta agenti fealiyyətinə verilmiş 28 aprel 2009-cu il tarixli, 000063 nömrəli lisenziya ləğv edilmişdir.

Bəzi yerlərdə yağış yağacağı gözlənilir

Azərbaycanda noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin deyışkən buludlu olacaq, arabi tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çəskin olacaq. Mülayim canub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 4-12°C, gündüz 13-17°C isti, Bakıda 10-12°C, gündüz 15-17°C isti olacaq. Atmosfer təzyiqi 761 millimetr cıvə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və sohər saatlarında duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturu 4-12°C, gündüz 15-20°C isti, dağlarda 1-6°C, gündüz 7-12°C isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabi yağış yağacağı gözlənilir. Arabi duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturu 3-8°C, gündüz 9-14°C isti olacaq bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin sohər və axşam bəzi yerlərdə arabi yağış yağacağı gözlənilir. Arabi duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturu 3-8°C, gündüz 11-13°C isti olacaq.



İl var. Gecə və sohər duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11°C, gündüz 15-19°C isti olacaq ehtimalı var.

Balaqon, Zaqatala, Qax, Şəki, Oğuz, Qobul, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xizi, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək.

Sohər və axşam bəzi yerlərdə duman, çəskin olacaq. Mülayim qorb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8°C, gündüz 9-14°C isti olacaq prognozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabi yağış yağacağı gözlənilir. Gecə və sohər bəzi yerlərdə duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°C, gündüz 15-20°C isti olacaq prognozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərdən yağış yağacağı ehtimal edilir. Sohər saatlarında duman olacaq. Mülayim qorb küləyi əsəcək. Havanın temperaturu 4-12°C, gündüz 15-20°C isti, dağlarda 6-8°C, gündüz 11-13°C isti olacaq.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.

İşləmətənək: 25 noyabr 2022-ci il tarixli sənəd.